

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 22 (513)

15 noyabr
2017-ci il

Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.

Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

AZƏRBAYCANDA İKİ MİLYARD TON NEFT HASİL OLUNMASI MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLİB

Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanca iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan neftçiləri bütün dövrlərdə dövlətimizə və xalqımıza ləyaqətlə xidmət ediblər: "Neftçilərin zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə Milli Lider Heydər Əliyevin iştirakı ilə 1 milyard ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, tanıdı bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib".

Respublika Prezidenti İlham Əliyev "Şahdəniz" üzrə imzalanan müqavilənin əhəmiyyətini də qeyd edib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa layihələrinin icrasından danışdı: "Azərbaycanda ən müasir qazma qurğuları inşa edilib, platformalar tikilib, "qara qızıl" insan kapitalına çevrilib. Neftdən gələn gəlirlər səmərəli istifadə edilib. Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi. Neft və qaz amili gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq".

Prezident İlham Əliyev BP-nin Azərbaycandakı 23 illik fəaliyyətinə də toxunub. Qeyd edib ki, BP-SOCAR əməkdaşlığı bir çox ölkə üçün nümunədir. BP tərəfdaş kimi aparıcı layihələrdə fəal rol oynayır. Artıq SOCAR beynəlxalq şirkətə çevrilib və hazırda şirkət tərəfindən xarici ölkələrə milyard dollarlarla sərmayə qoyulur. Hazırda dünya miqyasında layihə olan "Cənub Qaz Dəhlizi" layihəsi icra edilir. İşlər qrafikə uyğun gedir.



Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu il "Əsrin kontraktı"nın uzadılması ilə bağlı yeni saziş imzalanıb. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəkildə verilecək. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıb. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yeni kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, ölkəmizin çox böyük və zəngin təbii resursları var: "Yaxşı yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edərəkən o vaxt işimizə maneçilik törətmək istəyən qüvvələr var idi. Bizə qarşı kampaniyalar, şər-böhtan kampaniyası aparılırdı. Ortaya süni bir ekoloji mövzu qoyulmuşdu ki, guya burada ekologiya pozulacaq. Halbuki, baxın, bu gün Bakının



vaxtilə çirklənmiş yerlərində biz parklar saldıq, cənnət yaratdıq. Elə Bibiheybət yatağının - ən qədim neft yatağının əvvəlki görüntüləri necə idi, indiki görüntüləri necədir? Əvvəlki görüntülər bir fəlakət mənzərəsi idi.

Bu gün isə bu, Bakının ən gözəl parklarından biridir. Yeni biz ekoloji vəziyyətin yaxşılaşdırılmasına da çox böyük vəsait qoyuruq".

Prezident İlham Əliyev qeyd edib ki, ikinci mövzu neft ehtiyatları ilə bağlı idi: "Deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan kəmərinə tikmək lazım deyil, bu, heç vaxt özünü doğrultmayacaq. Bax, biz artıq 1997-ci ildən başlayaraq konsorsiumla birlikdə 20 il ərzində nefti hasil edirik. Qeyd etdiyim kimi, konsorsium ancaq "Azəri-Çıraq-Günəşli"dən 460 milyon ton neft hasil edib. Lakin bundan da çox təsdiqlənmiş ehtiyat var. Kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, bizim kifayət qədər neftimiz var, qoy, heç kim narahat olmasın. Eyni mövzunu qazla bağlamaq istəyirdilər, yenə də bədxahlar, bizi istəməyən qüvvələr sayıya yayırdılar ki, Azərbaycanda qaz yoxdur. Ancaq bu gün "Şahdəniz-2" layihəsi reallıqdır. Qeyd etməliyəm ki, bizim təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatlarımız 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir, proqnoz təqribən 3-4 trilyon kubmetrə bə-

rabərdir. "Azəri-Çıraq" yatağının işlənilməsi onu göstərir ki, biz həmişə çox konservativ rəqəmlər ortaya qoyuruq. Mən yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalandıqda "Azəri-Çıraq-Günəşli" yataqlarının

ehtiyatları 511 milyon tona bərabər səviyyədə hesablanmışdı. Hətta mən o vaxt Dövlət Neft Şirkətində gənc bir işçi kimi təəccüb edirdim ki, bunu necə dəqiqliklə hesablaya bilərlər - 511. Niyə 510 yox, 512 yox, 511? Əlbəttə ki, bu, bir şərti rəqəm idi. Ancaq bugünkü hesablamalar onu göstərir ki, yataqların ehtiyatı minimum ən azı iki dəfədən çoxdur. Çünki o 511 şərti rəqəminin 462-si artıq çıxarılıb. 2050-ci ilə qədər də, görün, nə qədər neft olacaq? Ona görə əminəm ki, bizim proqnozlarımız həyatda öz təsdiqini tapacaq. Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. "Azəri-Çıraq-Günəşli" yatağı minimum 2050-ci ilə qədər işləyəcək. "Şahdəniz" yatağı əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. "Ümid", "Babək" yataqlarının çox böyük perspektivləri var. Gələn ildən Dövlət Neft Şirkəti bu yataqlarda da çox fəal iş aparacaqdır. Müəyyən işlər aparılır. Daha da böyük həcmdə işlər aparılacaq".

Bu gün iqtisadi müstəqilliyimizin təmin edildiyini dəyən ölkə başçısı bildirdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır: "Əgər biz kimdənə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipli mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir".

Prezident İlham Əliyev çıxışının sonunda qeyd edib ki, bir milyard ton neftin hasil edilməsi münasibətilə 1971-ci ildə Heydər Əliyevin sədrliyi ilə Opera və Balet Teatrında təntənəli mərasim keçirilmişdir. Bu gün isə müstəqil Azərbaycanda, Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə biz 2 milyard ton neftin hasilatını qeyd edirik: "Müstəqillik ən böyük sərvətimizdir. Ancaq müstəqillik dövründə Azərbaycan böyük zirvələrə çata bildi. Ancaq müstəqillik dövründə xalq öz təbii sərvətlərinin sahibi oldu. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsi həm təbii, - çünki bu, bizim əsas toplantı salonumuzdur, əsas mərkəzimizdir, - həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan realitətinin təminatıdır. Biz isə öz növbəmizdə bundan sonra da Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik".

DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Noyabrın 3-də Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib. Respublikanın Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov iclası açaraq ötən həftə ölkəmizin ictimai-siyasi həyatında baş verən ən önəmli, tələyüklü hadisə kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyinin, yüksək təşkilatçılıq və diplomatik bacarığının nəticəsi olaraq, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsinin respublikamıza həm iqtisadi, həm də siyasi dividendlər gətirəcəyini, onun dünyada artan nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Bu siyasətə məntiqli davamı olaraq, möhtərəm dövlət başçımızın Tehranda Rusiya və İran prezidentləri ilə birlikdə "Şimal-Cənub nəqliyyat dəhlizi"nin çəkilməsinə dair yeni müqavilənin imzalanması milli maraqlar nəzərə alınmaqla həyata keçirilən balanslı siyasətin növbəti uğuru kimi dəyərləndirilib.

Sonra nazir DİN Kollegiyasının yeni üzvünü-Naxçıvan MR-in Daxili İşlər Naziri general-mayor Fazil Ələkbərovu iclas iştirakçılıqlarına təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daxili İşlər Naziri müzakirəyə çıxarılan məsələlərin aktuallığını, əməliyyat-xidməti fəaliyyətinin mühüm istiqamətlərini əhatə etdiyini diqqətə çatdırıb. O, cinayətlərin tə-

rədilməsində əvvəllər məhkum olunmuş şəxslərin rolu baxımından bu kontingentin əməliyyat nəzarətində saxlanılmasının zərurliyini xatırladıb, onların cinayətkar əməllərinin vaxtında ifşasını qarşıda duran mü-



hüm vəzifələrdən biri kimi qiymətləndirib. Cinayətlərin qarşısının alınmasında və açılmasında polis sahə rəislərinin və inspektorlarının rolunun gücləndirilməsi də vacib məsələlərdən olmaqla bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun qurulması üçün son 10 ildə davamlı iş aparılıb, müsbət nəticələr əldə edildiyi qeyd edilib.

Ölkədəki kriminogen duruma toxunan nazir daxili işlər orqanları tərəfindən cina-

yetkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin bütövlükdə qənaətbəxş olduğunu, əldə edilmiş müsbət təməyülləri cari ilin 9 ayında da qorunub-saxlanıldığını diqqətə çatdırıb.

Bildirilib ki, göstərilən müddətdə DİN və prokurorluq orqanları üzrə qeydə alınan ci-

cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb.

Baş Cinayət Axtarışı İdarəsinin reisi polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin reisi polis general-mayoru Oqtay Kərimov gündəlikdəki məsələlərlə bağlı məruzələrdə güclənən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Müzakirələrdə ərazi polis orqanlarının reisləri buraxılan nöqsanlar və onların aradan qaldırılması yönündə həyata keçiriləcək tədbirlər barədə çıxış ediblər.

İclasla yekun vuran nazir general-polkovnik Ramil Usubov cari ilin ötən dövründə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, əksər istiqamətlər üzrə göstəricilərin bir qədər də yaxşılaşdığını, açılma faizinin yüksəldiyini, bir sıra ağır cinayətlərin azaldığını, bununla belə, ayrı-ayrı polis orqanlarında bu fəaliyyətin günün tələbləri səviyyəsində qurulmadığını, nöqsan və çatışmazlıqların aradan qaldırılmasında prinsiplilik göstərilmədiyini qeyd edib.

İlin başa çatmasına iki aydan da az vaxt qaldığını xatırladan DİN rəhbəri qeyd olunan istiqamətlərdə sөylərin daha da artırılmasının, vətəndaşların müraciətlərinə xüsusi diqqətlə, qayğı və həssaslıqla yanaşılmasının, əməkdaşların onlarla ünsiyyətdə qanunçuluğa, insan hüquq və azadlıq-

larına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etmələrinin zərurliyini, ərazi polis orqanlarına gətirilən şəxslərə hər hansı formada təzyiqlə göstərilməsinin, kobudluq edilməsinin yolverilməz olduğunu bildirdi. Nazir belə neqativ emellərə, asayış keşikçilərinin nüfuzuna xələf gətirən hərəkətlərə yol verənlərə qarşı ən sərt tədbirlər görülməsinə vurğulayıb, orqan rəislərindən və digər vəzifəli şəxslərdən qəbul işinə nəzarəti gücləndirməyi, şəxsi həyatın peşəkarcılığının artırılması, icra intizamının daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsinə tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zəti-əlləri cənab İlham Əliyevin daxili işlər orqanlarının fədakar fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini xatırladaraq bu ali diqqət və qayğının hər bir əməkdaşın üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb və əmin olduğunu bildirdi ki, şəxsi heyət cinayətkarlıqla uğurlu mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmini işini bundan sonra da layiqincə davam etdirəcək, ölkəmizin inkişafının və güdrətlənməsinin əsas şərtlərindən olan sabitliyin dönməzliyinin təmini, habelə dövlətin və vətəndaşların qanuni mənafələrinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, sona çatmaqda olan bu illərdə yüksək göstəricilərlə başa vuracaqdır.

DAXİLİ QOŞUNLARDA XİDMƏTƏ YENİ QƏBUL EDİLMİŞ ÇAĞIRIŞÇILARIN HƏRBİ ANDIÇMƏ MƏRASİMİ KEÇİRİLİB

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun hərbi andıçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb



Noyabrın 11-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N" sayılı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andıçmə mərasimi keçirilib.

Tədbirdə Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.

Mərasim Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi

Orkestrinin müşayiəti ilə Dövlət Himni ifa edilib.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şəərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirməyəcəklərinə söz verilib.

Sonra hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sadıq olacaqlarına and içən hərbi qulluqçuların üzünə düşən şəərəflə və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının mü-

vafiq maddələrinin tələblərini xatırladı.

General-mayor V.Əliyev çıxış edərək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andıçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırıb. Təbrikdə hər bir əsgərin Vətənə şəərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına, hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-

intizamə malik olacaqlarına əminlik ifadə olunub.

Tədbirdə çıxış edən digər qonaqlar da hərbi andı qəbul edən əsgərləri səmimi qəlbədən təbrik edib, onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Qeyd olunub ki, hər bir hərbi qulluqçu xidmət dövründə Azərbaycan əsgəri-ne xas olan bütün keyfiyyətləri mənimməli, Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədəqətlə xidmət etməlidir.

Mərasim şəxsi heyətin sırayından tənənəli keçidi ilə başa çatıb.

Mətbuat xidməti

ŞAIR, PEDAQOQ, VETERAN ELXAN XƏZƏRİN ƏSGƏRLƏRLƏ GÖRÜŞÜ OLUB

Daxili Qoşunların 25031 sayılı hissəsində tədris bölüklərinin şəxsi heyəti ilə hərbi-vətənpərvərlik mövzusunda çoxsaylı kitabların müəllifi, şair, pedaqoq, Daxili Qoşunların Veteranlar Şurasının üzvü, Sabunçu Rayon Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Elxan Xəzərin görüşü keçirilib.

Görüşdə Daxili Qoşunların veteranları, Suraxanı Rayon Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Eldar Rüstəmov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov şəxsi heyəti veteranlar adından salamlayaraq, onlara Daxili Qoşunların sıralarında uğurlu hərbi xidmət arzulayıb. O, tədbir iştirakçılarında Qarabağ müharibəsi əlili, "Hərbi xidmətlərə görə" medalına layiq görülmüş, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyi üzvü E.Xəzərin heyət yolu, yaradıcılığı barədə məlumat verib. Onun müasir ədəbi irsimizin zənginləşməsinə verdiyi töhfələr, pedaqoq kimi gənc nəslin savadlı yetişməsi və mədəni təbiyəsində fədaqar əməyi, respublika veteran hərəkatında fəal iştirakı xüsusi olaraq vurğulanıb.

Suraxanı Rayon Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri E.Rüstəmov tədbirdə çıxış edərək, veteran təşkilatlarının hərbi qurumlarla əməkdaşlığının böyük əhəmiyyətini vurğulayıb. O, Daxili Qoşunların Veteranlar Şurasının gənclərin hərbi-vətənpərvərlik təbiyəsini formalaşdırılmasına digər veteran təşkilatlarına örnək olduğunu deyib. E.Rüstəmov E.Xəzərin veteran həmrəyliyinin möhkəmləndirilməsi, hərbi qulluqçuların maarifləndirilməsi, onların ədəbiyətə marağının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğ edilməsi baxımından əməyini müsbət qiymətləndirib.

Sonra şair E.Xəzərə söz verilib. O, belə görüşlərin hər bir yaradıcı insana mədəni ruh verdiyini, vətənpərvərlik məzmununda yeni əsər-



lərin ərsəyə gəlməsində təkən rolunu oynadığını vurğulayıb. Yaradıcılığında hərbi xidmət, müharibə sınaqları, Vətənə sədəqət, xalqa məhəbbət, dövlət rəmzlərimizə ehtiram mövzularına daim diqqət yetirdiyini nəzərə çatdıran şair, bədii sözün bütün zamanlarda böyük təsir qüvvəsinə malik olduğunu, insanlara nikbinlik, öz gücünə inam aşıladığını, onları hünərə və fədaqarlığa səslədiyini söyləyib.

E.Xəzər qeyd edib ki, bu gün hər bir gənc torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüş sınaqlarına hazır olmalı, suveren dövlətimizin daha da möhkəmlənməsinə öz töhfəsini verməlidir.

Dövlətimizin ildən-ilə daha da gücləndiyini və dünyada qədim medənyyəti, tolerantlıq ənənələri, zəngin təbii sərvətləri ilə tanındığını deyən E.Xəzər, bu gün Azərbaycanın beynəlxalq miqyaslı layihələrə həyata keçirməsi faktının hər birimizdə haqlı qürur hissi doğurduğunu bildirib.

O, öz çıxışında Respublika Pre-

zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqımızın milli-mədəni dəyərlərinin qorunması, milli həmrəyliyin təmin olunması, ölkəmizin siyasi nüfuzunun yüksəldilməsi və beynəlxalq aləmə inteqrasiyasının dərinləşdirilməsi yönündə gördüyü böyük işlərin əhəmiyyətindən də danışıb.

Veteran bu gün respublikamızda veteran hərəkatının geniş vüsət aldığı deyərək, gənclərin hərbi-vətənpərvərlik təbiyəsini formalaşdırmaq üçün tədbirləri təhlil edib, cə-

miyyətdə həmişə ağısaqqal sözüne ehtiyac duyulduğunu, nəsillərarası mədəni bağlılığın aktuallığını, müsbət örnəklərin təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıb.

E.Xəzər Daxili Qoşunların sıralarında hərbi xidmətdə olduğu illərə dair maraqlı məqamları xatırlayıb, xüsusən ön cəbhədə zabıt kimi müharibənin hər üzünü gördüyünü, o ağır-acılı günlərin yaddaşında dərin iz buraxdığını bildirib.

O, vaxtilə Daxili Qoşunların "Əsgər" qəzetinin redaktoru kimi fəaliyyəti barədə də tədbir iştirakçılarında məlumat verib, qəzetin ötən 25 ilə yaxın bir müddətdə öz missiyasını layiqincə yerinə yetirdiyini vurğulayıb.

Şair çıxışı zamanı müxtəlif illərdə yazdığı vətənpərvər və mübariz ruhlu şeirlərini də səsləndirib.

Sonda E.Xəzər əsgərlərin suallarını cavablandıraraq, tədbirdə fəal iştirak edən əsgərlərə kitablarını hədiyyə edib.

Y.Abbasov

17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR

Artıq neçə ildir ki, hər il noyabrın 17-si dövlətimiz və xalqımız tərəfindən "Milli Dirçəliş Günü" kimi bayram edilir. 1988-ci il noyabrın 17-də xalq Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı əsarətdə saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.

Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək, bütün dünyaya sübut etdi ki, o azad olmağa layiq xalqdır.

XX əsrin 80-ci illərinin ortalarından etibarən SSRİ-də baş verən ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistan və Dağlıq Qarabağda azərbaycanlılara qarşı yönəldilmiş soyqırım Sovet ordusu tərəfindən dəstəklənirdi. Təpədən dirəngdə silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhis bir amansızlıqla qətlə yetirirdilər.

Vəzifə kürsüsünü qoruyub saxlamaq naminə Moskva qarşısında

acizlik göstərən o zamankı rəhbərlik xalqın və Vətənin həqiqi mənafeinin keşiyində dura bilmirdi. Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin gün Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı.

Sovet rejimindən Ermənistan və Dağlıq Qarabağda erməni separatçılığının və terrorizminin son qoyulması, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə Azərbaycanın müstəqilliyinə çağırən şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı dalğalandı.

Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu "Meydan hərəkatı"na yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insan həbs edilərək,

zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Az sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.

17 noyabr xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi tarixə düşdü.

Bu gün Azərbaycan Respublikası milli müstəqillik yolunda mətin addımlar atır, Azərbaycan Demokratik Respublikasının varisi kimi dünya dövlətləri birliyində təmhinə, layiqli yer tutur. Bu işdə xüsusi xidmətləri olan Milli Lider Heydər Əliyev dövlətçiliyimizin sosial, siyasi, milli-mədəni bünövrəsinin strateji istiqamətlərini müəyyən etmiş, onun ideoloji təməlini yaratmışdır. Ulu Öndərin fikirləri desək, "milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu gün və gələcəyi ilə bağlı olmalıdır".

Azərbaycan xalqını, o cümlədən qoşunlarımızın bütün hərbi qulluqçularını Milli Dirçəliş Günü münasibətilə ürəkənd təbrik edir, onlara xoşbəxtlik, yüksək rifah və əmin-amanlıq arzulayıb.

Mətbuat Xidməti

HƏRBİ MUSİQİ VƏ MARŞLAR BİZİ QƏLƏBƏYƏ RUHLANDIRIR!

Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin yaranmasının 23-cü ildönümü tamam olur

Hər il noyabrın 17-də orkestr yaranma gününü qeyd edir. Şərəfli yol keçmiş, zəngin yaradıcılıq potensialı olan, parlaq istedadlı ifaçıların və musiqiçilərin çalışdığı bu kollektivin fəaliyyəti haqqında ötən dövrdə "Əsgər" qəzetində, digər nəşrlərdə onlarla məqalə dərc edilib. Respublikamızın televiziya və radio kanallarında müntəzəm şəkildə orkestrin çıxışları təqdim olunub. Bu çıxışlar geniş tamaşaçı və dinləyici auditoriyasının dərin rəğbətini qazanıb. Bizim orkestr həmişə diqqət mərkəzində olub və bu gün də onun repertuarına böyük maraq var.

Hərbi qulluqçuların mədəni-psixoloji hazırlığında, onlara vətənpərvərlik əqidəsinin aşılmasında, mədəni-estetik dünyagörüşünün formalaşmasında hərbi orkestrlərin xüsusi rolu var. Hərbi orkestrlərin iştirakı olmadan rəsmi mərasimlərin, əlamətdar günlərin münasibətilə tədbirlərin keçirilməsini təsəvvür etmək çətindir. Repertuarında hərbi marşlar, vətənpərvərlik ruhunda mahnıların üstünlük təşkil etdiyi hərbi orkestrlər musiqiçilərdən ibarət yaradıcı orkestrlərlə yanaşı, hərbi nizamı və ənənələri ilə də fərqlənirlər.

Təqdirləyiq haldır ki, respublikamızda zəngin yaradıcılıq potensialı və geniş fəaliyyət təcrübəsi olan hərbi orkestrlərdən biri Daxili Qoşunların tərkibində formalaşmışdır.

1994-cü il noyabr ayının 17-də yaradılmış Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestri fəaliyyət göstərdiyi bu zaman kəsində, sözün əsl mənasında, nümunəvi olduğunu sübut etmişdir. Çünki orkestrin sıralarında daxil olan musiqiçilər nəinki peşəkar ifaçılar, eyni zamanda bütün varlığı ilə Vətənə, torpağa bağlı olmaları ilə seçilmişlər. Bu ənənə bu gün də davam edir.

Kollektivin bədii rəhbəri və baş dirijoru Daxili Qoşunların Baş İdarəsində Hərbi orkestr xidmətinin reisi polkovnik-leytenant İlqar Novruzovdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan polkovnik-leytenant İ.Novruzov kollektivin yarandığı ilk günlərdən öz əməyini, istedadını hərbi musiqinin inkişafına yönəltmişdir. "Daxili Qoşunların marşı", "Ali Hərbi Məktəbin marşı", "Alay marşları", Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevə həsr olunmuş "Parlaq Günəş", "Azərbaycan", "Vətən", "Əsgər anası" kimi musiqi əsərləri onun yaradıcılığının

məhsuludur.

Baş hərbi dirijorun Azərbaycan musiqi sənətinin inkişafında da xidmətləri, fəaliyyəti danılmazdır.



Bunun nəticəsidir ki, o, defələrlə Daxili İşlər Naziri və Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı tərəfindən mükafatlandırılmışdır. Lakin ən böyük mükafat, özünün də qeyd etdiyi kimi, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilən "Əməkdar artist" fəxri adıdır. Əslində, bu fəxri ad onun yaradıcılığına verilən yüksək qiymətdir.

Orkestrin reisi kapitan Hüseyn Əliyevdir. Orkestrin nəzdində "Azərbaycan Respublikasının Əməkdar artisti" kapitan Cahangir Qurbanovun rəhbərliyi ilə mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv saz, tar, ud, qarmon, balaban, tütək, fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından ibarətdir.

"Azərbaycan Respublikasının Xalq artisti" baş leytenant Fidan Hacıyeva, "Azərbaycan Respublikasının Əməkdar artisti" baş leytenant Zaur Əmiraslanov, gizir Vəsile İbrahimova və Rəna Əliyeva, Amil Məmmədov, Zabıtə Aliyeva orkestrin solistləridir.

Nümunəvi Göstərici Hərbi Orkestr Daxili Qoşunlarla birgə adlandırılmış, istər ağır və çətin, istərsə də əlamətdar və sevincli gündə

lərdə şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini özünə şəərəf borcu bilmişdir.

Ötən müddətdə kollektivin həm tərkibi, həm də yaradıcılıq səviyyəsi dəyişib, professional yönümdə formalaşmışdır. İllər ötdükcə yaxşı mənada ifaçılıq dəst-xətti ilə fərqlənən orkestrin repertuarına dünyanın dahi bəstəkarları Bethoven, Mosart, Şopen, Çaykovski, eləcə də Ü.Hacıbəyov, F.Əmirov, Q.Qa-

rayev, S.Ələsgərov, V.Adıgözəlov, T.Quliyev kimi görkəmli Azərbaycan bəstəkarlarının əsərləri daxil edilmişdir.

Orkestrin repertuarında estrada və caz musiqilərinə də müraciət olunur, lakin milli ruhlu marşlar və mahnılar üstünlük təşkil edir.

Kollektiv indiyədək yüzlərlə rəsmi tədbirdə, müxtəlif idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında və ölkənin televiziya kanallarında uğurlu çıxışlar etmişdir. Kollektivin hərbi hissələrdə təşkil edilən konsert proqramlarındakı çıxışları ən yaddaqalandır. Bu cür tədbirlər həqiqətən də hərbi qulluqçularımızın döyüş əzmini yüksəldir, qələbəyə inamı artırır.

Bu gün orkestrin normal fəaliyyəti üçün demək olar ki, hər cür şərait yaradılmışdır. Yeni avadanlıqlar, musiqi alətləri, səsgücləndiricilər alınmış, yerləşdiyi bina əsaslı şəkildə təmir olunmuşdur. Yaradılmış hərtərəfli şərait Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığı tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğının təzahürüdür. Orkestr peşəkarlığını artırmaq və Daxili Qoşunların adını hər zaman zirvələrdə tutmaq üçün əzmlə çalışır.

"Əsgər"



DÖVLƏT BAYRAĞIMIZ İFTİXARIMIZDIR!

Her bir dövlətin mühüm və vacib atributlarından biri onun bayrağıdır. Bayraq dövlətçilik rəmzidir və azadlığına qovuşmuş, suveren dövlətə sahib bütün xalqlar üçün müqəddəs mahiyyət daşıyır. Tarix boyu dövlətlərin formalaşması prosesində onların milli-mənəvi dəyərlərinin, mədəni irsinin təəcəssümü, dövlətçilik təfəkkürünün təzahürü kimi, qürurverici və ilhamverici mənə kəsb edən atribut olaraq müxtəlif bayraqlar hazırlanıb. Həmin bayraqlardakı elementlər xalqların dünyəvi və ya dini dünyagörüşünün, yaşam psixologiyasının, hərbi ənənələrinin, incəsənət və sənətkarlıq varidatının, həyat ideallarının, maddi sərvətlər potensialının təsirləri altında ərsəyə gəlib. Bütün böyük mücadilə və mübarizələrdə, müharibə meydanlarında, təyüklü sınaqlarda bayraq milli varlıq, birlik, qüdrət, yenilməzlik və ictimai atributuna çevrilərək uca tutulub, şərəf və ləyaqətlə qorunub.

tar Respublikasının vəsatətinə baxaraq, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Qanun qəbul edib. Bu qanunla üçrəngli milli bayrağımız Dövlət Bayrağı elan olunub. Ancaq həmin vaxt Azərbaycan Respublikası müstəqil deyildi, SSRİ-nin tərkibindən çıxmamışdı.



1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiyaya Aktını qəbul edib. Bu Konstitusiyaya Aktı ilə Azərbaycan Respublikası ADR-in varisi kimi onun dövlət rəmzlərinin, o cümlədən Dövlət Bayrağının bərpasını da rəsmiləşdirib. Beləliklə, üçrəngli milli bayrağımız müstəqil Azərbaycanın əsas dövlət atributlarından biri kimi təsdiqlənib.

1992-ci il martın 2-də Azərbaycan Respublikası müstəqil ölkə olaraq Birləşmiş Millətlər Təşkilatına qəbul edilərkən bu mötəbər beynəlxalq təşkilatın binası önündə Dövlət Bayrağımız qaldırılıb. Bu tarixi hadisəni dünyada yaşayan bütün azərbaycanlılar böyük coşğu ilə qarşılayıblar.

Sonrakı illərdə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri, konsulluqları, nümayəndəlikləri üzərində, ölkəmizin üzv olduğu bir çox beynəlxalq təşkilat

larda Dövlət Bayrağımız qaldırılıb.

Azərbaycan dövlətçiliyinin xilaskarı, Milli Lider Heydər Əliyev həmişə dövlət rəmzlərinə ehtiram göstərilməsini vacib məsələ olaraq xüsusi vurğulayırdı. O, ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlət atributlarının cəmiyyət həyatında mənəvi rolunun yüksəldilməsi, onların istifadəsi qaydalarının düzgün tənzimlənməsi yönündə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Milli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının

çinin Azərbaycan alpinistləri dünyanın ayrı-ayrı qitələrindəki dağ zirvələrini fəth edərək orada milli bayrağımızı ucaldıblar.

Bu gün dünya okeanları və dənizlərində Azərbaycan Bayrağı altında üzən onlarla yüksək dərəcəli gəmi var. Azərbaycan Bayrağının əks olunduğu onlarla təyyarə beynəlxalq hava yollarında səmərəli və yük daşıyırlar. Kosmosda səhənd Azərbaycan Bayrağının təsviri olan süni peykimiz fəaliyyət göstərir.

Azərbaycan mədəni irsini təbliğ edən beynəlxalq sərgilərdə də üçrəngli bayrağımız dalğalanır. Dövlətimizin buraxdığı poçt markalarında da dövlətçilik atributlarımız, o cümlədən milli bayrağımızın təsvirləri verilib.

Ölkəmizdə "Azərbaycan Bayrağı" ordeni təsis olunub. Digər dövlət mükafatlarımızın da milli bayrağımıza bağlılığı var.

Azərbaycan Silahlı Qüvvələrinin həyatında da dövlət atributlarımızın xüsusi rolu və yeri var. Məlumdur ki, bütün hərbi qoşun növlərinin və hərbi hissələrin hünər və şərəf rəmzi olan döyüş bayraqları Dövlət Bayrağımız əsasında hazırlanıb. Bütün hərbi nazirlik, idarə, təhsil ocaqları, hərbi hissələr və təlim mərkəzləri üzərində Dövlət Bayrağımız dalğalanır. Bununla yanaşı, hərbi təyyarə, helikopter, gəmi, zirehli texnika və avtomobillərin üzərində Dövlət Bayrağının təsviri verilib.

Hərbi andiçmə mərasimlərində əsgərlər, kursantlar üçrəngli milli bayrağımıza əl basmaqla Vətənə sədaqət andı içərək, şərəfli bir missiyanın yerinə yetirilməsi yolunda mühüm addım atırlar.

Daxili Qoşunların əsgərlərinin hərbi andiçmə mərasimində illər əvvəlki Dövlət Bayrağı Meydanında təşkil edilir.

Hər bir hərbi qulluqçu Vətəni ləyaqətlə qorumaq və dövlət rəmzlərimizin şərəfini uca tutmalıdır. Dövlət atributları hərbi qulluqlarımıza vətənpərvərlik əqidəsi əsilyar və onları qələbəyə ruhlandırır.

Şəhidlərimiz dəfn olunarkən onların tabutu milli bayrağımıza bürünür və bu ənənə bu gün də qorunub saxlanılır.

Bu gün Azərbaycanın sərhədlərində, düşmənlə təmas xəttində Dövlət Bayrağımız dalğalanır. Dövlət bayrağımız milli müstəqilliyimizin əbədiyyət simvoludur. Gün gələcək, müqəddəs bayrağımız işğaldan azad olunacaq yurdlarımızda da dalğalanacaq!

Y.Abbasov

Azərbaycan Respublikasının Dövlət Bayrağının şərəfli tarixi var. Dövlət Bayrağımız haqqında ilk dəfə qərar 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Respublikası Hökumətinin iclasında qəbul edilib. Belə ki, milli bayrağımız üçrəngli zolaqdan (göy, qırmızı, yaşıl), qırmızı zolağın ortasındakı ağ rəngdə aypara və səkkizgüshü ulduz təsvirlərindən ibarət təsdiq olunub. Göy rəng türkçülük, qırmızı rəng müsəlmanlıq və demokratiya, yaşıl rəng islamçılıq, aypara və ulduz isə aya və güneşə işarə olub, əbədlilik və dünyəvilik rəmzləridir.

ADR dövründə dövlət atributları, o cümlədən Dövlət Bayrağı haqqında qərarın qəbul edilməsi siyasi-ictimai nöqtəyi-nəzərdən mühüm addım olub. O vaxt xalqa dövlətçilik əqidəsinin, milli müstəqilliyə görə ictimai hissənin aşılmasında Dövlət Bayrağının ucaldılmasının böyük rol oynadıgını xüsusi qeyd etmək lazımdır. Nəzərə alsaq ki, xalqımız 1918-ci ildə Rusiya İmperiyasının əsarətindən qurtulmuşdu və Vətənimiz müstəqillikə buxovundan xilas olaraq müstəqilliyə qovuşmuşdu, bu baxımdan Dövlət Bayrağı milli oyanış və birlik rəmzinə çevrilmişdi. ADR qurucuları dövlət atributlarını yaratmaqla xalqımızın dövlətçilik tarixində yeni və şərəfli bir səhifə yazdılar.

1920-ci il aprelin 28-də Rusiya bolşeviklərinin işğalı nəticəsində ADR-in süqutundan sonra dövlət müstəqilliyimiz itirildi və beləliklə, dövlət atributlarımız da qadağa qoyuldu. Azərbaycan SSRİ-nin tərkibin-

də olduğu dövrdə ADR-in tarixinin öyrənilməsi yasaqlanmışdı. Ancaq onu da unutmaq lazım deyil ki, ADR-in süqutundan sonra ayrı-ayrı ölkələrdə mühacir həyatı yaşayan vətənpərvər ziyallılarımız Azərbaycanın milli bayrağını da yaşatmış və onun bir daha ucaldığına inanmışlar.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması, Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması, bütün bunlara SSRİ rəhbərliyinin göz yumması və ikiüzlü siyasət yeritməsinə qarşı respublikamızda geniş ümumxalq etirazı noyabr ayının 17-dən etibarən milli dirçəliş hərəkatına çevrildi. Bu hərəkat çətin sınaqlardan keçərək milli müstəqilliyə aparan yolda mühüm bir mərhələ idi. Məhz həmin vaxtdan etibarən ADR-in tarixi barədə məlumatlar geniş yayılmağa başladı. ADR-in atributlarının təsvirləri geniş ictimaiyyətə nümayiş etdirildi. Meydanlarda üçrəngli bayrağımız qaldırıldı.

1990-cı il noyabrın 17-də Milli Lider Heydər Əliyevin tarixi təşəbbüsü ilə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı əsasında üçrəngli bayrağımız Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edilib. Eyni zamanda, Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Mux-

DAXİLİ QOŞUNLARIN İDMAN KOMANDASI NAİLİYYƏTLƏRİ İLƏ BİZİ SEVİNDİRİR...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafı istiqamətində köklü dəyişikliklər edilmişdir. İdmançılarımızın rifah halının yüksəldilməsi və onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da bu qəbildəndir. Son illərdə respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli mötəbər idman yarışlarında idmançılarımızın qazandığı nailiyyətlər bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir desək, yanılmıq.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da hərbi qulluqlarımızın fiziki hazırlığı diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Daxili Qoşunlar Komandanlığının döyüş təlimi prosesində şəxsi heyətin idman və fiziki hazırlığına xüsusi diqqət yetirilməsi də məhz bunun bariz nümunəsidir. İstər Daxili Qoşunların Baş İdarəsində, istərsə də hərbi hissələrdə şəxsi heyətin fiziki hazırlığının artırılması üçün yüksək səviyyədə şərait yaradılıb. Daxili Qoşunların Baş İdarəsində zəruri idman abletləri təmin olunmuş idman zalı, hərbi hissələrdə isə idman şəhərcikləri mövcuddur. Bundan əlavə, qoşunlarda peşəkar idmançıların xidmət etdiyi İdman Komandası da fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edim ki, hazırda 25031 sayılı hərbi hissənin ərazisində yerləşən İdman Komandası 1993-cü il iyul ayının 3-də Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, İdman böliyyə kimi yaradılıb.

Daxili Qoşunların İdman Komandasının reis müavini mayor Adil Rzayev idmançılarımızın hazırlığı barədə ətraflı məlumat verərək qeyd etdi ki, bu gün beynəlxalq turnirlərdə idmançı hərbi qulluqlarımızın yüksək kürsüləri fəth etməsi heç də təsadüfi deyil, bu nailiyyətlərin əldə olunmasında komandamızın reisi, dünya şöhrətli idmançı polkovnik Namiq Abdullayevin də əməyi var.

Peşəkar idmançı olaraq ilk dəfə 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarının gümüş mükafatçısı kimi şöhrət qazanan Namiq Yadulla oğlu Abdullayevin əldə etdiyi uğurları saymaq bitmir. O, Sidney Olimpiyadasının çempionu, Olimpiya oyunlarında milli yığma komandamızın kapitanı



olmuş, dünya kuboku uğrunda keçirilən yarışlarda, Avropa çempionatlarında və digər beynəlxalq turnirlərdə dəfələrlə qızıl və gümüş medallara layiq görülmüşdür. "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilmiş polkovnik N.Abdullayev idman sahe-

sindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərdi təqaüd təyin olunub.

Reis müavinini kimi funksional vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan mayor A.Rzayev qoşunların idman şərəfini


iftixarla qoruduqlarını söylədi: "Yarandığı gündən uzun və keşməkeşli yol keçən İdman Komandamızın şəxsi heyəti müxtəlif idman növləri üzrə Respublika birinciliklərində, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında iştirak edərək müsbət nəticələr əldə ediblər. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqlarımızın fiziki hazırlığının daha da təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində və digər idman klublarında təlim-məşq toplanışları təşkil edirik. Kifayət qədər təcrübəli məşqçi-müəllimlərimiz var. Onlardan baş məşqçi-baş müəllim mayor Elşad Allahverdiyev (sərbəst güləş idman növü üzrə), baş məşqçi-baş müəllim mayor Emil Hüseynov (cü-do idman növü üzrə), məşqçi-müəllim kapitan Vilayət Ağayev (yunan-roma idman növü üzrə) və məşqçi-müəllim, IV İslam Həmrəyliyi Oyunlarının beş qızıl mükafatçısı baş leytenant Ruslan Lunevin adlarını çəke bilərik".

Söhbət əsnasında mayor A.Rzayev təbiiyyətində olan hərbi qulluqların xidməte layiqincə yanaşmasını nəzərə çatdırdı. İdman Komandasında təlimatçı baş çavuş Rumiyyə Vəliyeva və komandanın başçavuşu baş gizir İbrahim Məhərrəmovun xidmətlərini müsbət qiymətləndirdiyini dedi.

Azərbaycanda kik-boks idman növü üzrə üçqat dünya çempionu, təlimatçı baş çavuş R.Vəliyeva bu növ üzrə ilk qadın idman ustadıdır. O, şəxsi heyətin döyüş və səfərbərliyə hazırlığına, DQBİ-nin əsas tədbirlərindən döyüş təliminin planlaşdırılması və təşkilinə dair təqvim planına əsasən, onların təlim-tərbiyəsinə, hərbi intizamına, daxili qayda-qanuna əməl etməsinə nəzarət edir. Məşğələlər planına müvafiq olaraq, hərbi qulluqlarla xüsusi hazırlıq üzrə təlim proqramlarını uğurla yerinə yetirir.

Baş gizir İ.Məhərrəmov isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqlarını onlara ayrılan bütün təminat növləri ilə təmin edir. Məşğələlərin vaxtında, keyfiyyətli təşkilni diqqətlə saxlayır.

Hərbi qulluqların sağlam həyat tərzi qorunub saxlanması, bədən tərbiyəsində inkişafı və fiziki hazırlığının yüksəldilməsini xidməti fəaliyyət baxımından mühüm amillər kimi xarakterizə edən mayor



A.Rzayev əlavə etdi ki, mükəmməl fiziki hazırlıq yüksək döyüş hazırlığının vacib şərtlərindən biridir və çalışırıq ki, daima öz üzərimizdə çalışsaq, yalnız qaliblər sırasında yer ala!

Biz də "Əsgər" qəzeti olaraq öz növbəmizdə Daxili Qoşunların idman şərəfini ləyaqətlə qoruyan, idman yarışlarında Azərbaycan Bayrağını fəxrətlə dalğalandırılmasında əməyi olan idmançılarımızla - polkovnik N.Abdullayev, mayor A.Rzayev, baş leytenant R.Lunev, əsgərlər Ayxan Məmayev, Teymur Məmmədov, Firuddin Dadaşov və Ağamahmud Siracov kimi peşəkar hərbiçilərimizlə fəxr edirik, onlara çətin və şərəfli yolda daim irəliləməyi arzulayırıq.

P.S. Məlumat üçün bildirim ki, İdman Komandasının şəxsi heyəti bu il hərbi hissədə keçirilmiş ümumi inspeksiya yoxlamasında ümumilikdə "yaxşı" qiymətlərlə başa vurub. Təbii ki, bu göstərici şəxsi heyətlə aparılan keyfiyyətli iş prinsipinin nəticəsidir.

leytenant N.Ağayeva

UÇUŞ APARATLARININ SAZLIĞI, TAPŞIRIQLARIN YERİNƏ YETİRİLMƏSİNƏ TAM HAZIRLIĞI DİQQƏTDƏ SAXLANILIR



17077 sayılı hərbi hissənin nümunəvi hərbi qulluqçularından olan baş leytenant Böyükağa Babayev 1985-ci il iyunun 26-da Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olub. Orta təhsilini tamamladıqdan sonra 2003-2008-ci illərdə Milli Aviasiya Akademiyasında "Qəza, xilasetmə və axtarış işləri üzrə mühəndis" ixtisası üzrə ali təhsil alıb. 2008-2009-cu illərdə Daxili Qoşunların 16075 sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2009-2011-ci illərdə Heydər Əliyev adına Hava Limanının təhlükəsizlik xidmətində fəaliyyət göstərib.

2011-ci ildə 17077 sayılı hərbi hissənin paraşüt-desant axtarış xilasetmə qrupunda baş texnik vəzifəsinə təyin olunub. 2012-ci ilin sentyabr ayında ilk zabit - "leytenant" hərbi rütbəsinə layiq görülüb. 2013-cü ildən Obyektiv nəzarət qrupunun reisi vəzifəsində xidmət edib. Həmin ilin avqust ayında Türkiyənin Kayseri şəhərində birinci Komando Tuğayında bir aylıq paraşüt kursunda iştirak edib. 2014-cü ilin sentyabr ayında isə Milli Aviasiya Akademiyasında altı aylıq nəzəri borttexnik-atıcı kursuna cəlb olunub. Hər iki kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçumuz sertifikatlara layiq görülüb.

Qazandığı nailiyyətlərin nəticəsi olaraq o, 2015-ci ildən hərbi hissədə borttexnik-atıcı vəzifəsində xidmət edir. Hərbi hissə komandanlığı tərəfindən bacarıqlı zabit, nümunəvi hərbi qulluqçu kimi xarakterizə olunur.

Vəzifələrinin məsuliyyətini dərin-dən dərk edən baş leytenant B.Babayev uçuş aparatlarının döyüş hazırlığına, onların sazlığına, uçuşlara və qarşıya qoyulmuş tapşırıqların icrasına tam keyfiyyətlə hazırlanmasına, həmçinin alet və avadanlıqların, uçuş aparatlarında quraşdırılmış qrifli aparatların sazlığına və saxlanılmasına cavabdehdir. Təcrübəli mütəxəssis uçuş aparatının konstruksiyasını, istismar qaydalarını, güc qurğusunu, eləcə də aviasiya silah aqreqlərini, radioelektron, aviasiya və desant avadanlıqlarının təyinatını, iş prinsiplərini, onlardan istifadə qaydalarını və ona təhkim olunmuş müvafiq uçuş aparatının mühərrik və avadanlığının texniki vəziyyətini və resursunu bilir, öz bilik və bacarıqlarını artırmaq üçün daim səylə çalışır.

Baş leytenant B.Babayev bildirir ki, uçuşdan əvvəl helikoptərə baxış keçirilir, onun vəziyyəti müəyyən edilir, nasazlıqlar varsa, onların aradan qaldırılması üçün reqlament işləri aparılır. Bundan sonra, uçuş aparatının yanaqcaqla tam təmin edilməsi, daşınacaq yükün miqdarı və ümumilikdə, bortun uçuşa tam hazır olması barədə manqa komandirinə məruzə olunur.

Bir sözlə, uçuşa yalnız saz vəziyyətdə olan və tam hazırlıqlı uçuş aparatları buraxılır.

baş leytenant X.Hacızadə

HƏRBİ YENİLİKLƏR

Rusiya yeni kəşfiyyat döyüş maşını hazırlayır

Rusiya BMP-3 zirehli transportorun bazasında yeni kəşfiyyat döyüş maşını hazırlayır.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.



Quru Qoşunların Baş Qərargah rəisinin müavini general-mayor Vladimir Marusin qeyd edib ki, BMP-3 piyadaların döyüş maşınının şassisində aparılacaq dəyişikliklər zamanı, ən yeni texnologiyadan istifadə ediləcək.

Bildirilə ki, Rusiya Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün hazırlanan zirehli maşınların yeniləmə işləri yaxın vaxtlarda tam şəkildə yekunlaşdırılacaq.

"BMP-3 üzərində aparılacaq işlər ən müasir texniki vasitələrlə təchiz olunması ilə daha çox fərqlənəcək. Yeni texnikaya termal kamera, məsafəölçən və müasir radar sistemlərinin quraşdırılması planlaşdırılır", - deyərək mətbuat xidmətinin məlumatında vurğulanıb.

Zirehli maşına qurulan yeni sistem sayəsində pilotsuz uçuş aparatlarını təyin etmək mümkün olacaq. Yeni transportorun əsas üstünlüklərindən biri də peyk naviqasiya sistemi sıradan çıxdıqda, öz koordinatlarını təyin etmək imkanı olacaq.

"Terminator"un dəbilqəsi gerçəyə çevrilir

Yaponiyanın DEVTAC şirkəti "Ronin" adı verilmiş "gələcəyin əsgəri"nin baş geyim dəstini hazırlayıb.

Xüsusi dizayn əsasında hazırlan-

mış baş geyimi "Terminator" fantastik filimindəki döyüşçünün dəbilqəsinə bənzəyir.

Modulyar, çıxarılabilir hissələrdən ibarət baş geyiminin əsas hissəsi kevlar materialdan hazırlanıb, baş və boynu tam olaraq qoruyur.

Baş geyim dəstinə ballistik eynək, rabitə vasitələrinə birləşdirilmiş qulaqcıq, arxa hissədə yerləşən enerji bloku daxildir. Dəbilqənin üzərinə keçəgörmə cihazları, infraqırmızı fənər yerləşdirmək imkanları var. Baş geyimi hazırda seriyalı istehsalda olmasa da, şirkət onun testlərini davam etdirir.



Şirkət mütəxəssislərinin sözlərinə görə, baş geyimi eyni zamanda sifəti yandıran, boyunu və çənəni zərblərin təsirindən qoruyur. "Level IIIA" səviyyəsində qorumanı təmin edən baş geyimi istifadəçiyə 160 dərəcə bucaq altında görünüşü təmin edir, "44 Maqnum" güllələri saxlayır. Dəbilqə taxılıb-çıxarılan 19 hissədən ibarətdir. Hazırda "Ronin" baş geyimi xüsusi təyinatlı qüvvələr tərəfindən test edilir.

Qeyd edək ki, bu dəbilqə DEVTAC şirkəti tərəfindən Taylandda keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib.

İsraill "Hummer" bazasında hərbi təlim maşınları hazırlayıb

İsraill Quru Qoşunlarının taktiki təlim ehtiyaclarını qarşılamaq üçün "Hummer" avtomobillərini modifikasiya edib.

Modifikasiya nəticəsində "Hummer" avtomobillərində "Merkava" tankı,

D9 buldozeri, M113 zirehli maşının təlim imkanları yaradılıb.

Həmçinin gələcəkdə "Hummer" avtomobillərinin bazasında "Namer" zirehli maşının müxtəlif növləri, hətta "Hummerbulanse" tibbi-təxliyyə maşını hazırlanması nəzərdə tutulub.



Məlumatda qeyd olunub ki, real texnikanın yerinə "cip"lərdən istifadənin bir neçə səbəbi var. Birincisi, bu texnikalar daha ucuz başa gəlir, ikincisi yol və digər infrastrukturun qorunmasına xidmət edir.

Qeyd edək ki, yeni texnikaların bütün sürücüləri qadın hərbiçilərdən seçilib. Rahatlıq və təhlükəsizlik üçün maşınlar ortopedik oturacaq və panorama güzgülər ilə təchiz olunub.

"Bars-8MMK" mobil minaatanın atış sınaqları keçirilib

Kiyev şəhəri yaxınlığındakı hərbi poliqonda keçirilən atışlar zamanı 120 mm-lik minaatanla təchiz edilmiş və rəqəmsal informasiya mübadilə sistemində inteqrasiya olunmuş "Bars-8MMK" 60 saniyə ərzində döyüşə hazır vəziyyətə gətirilib və atış açılıb.

Minaatan kompleks və döyüş sursatları maşının yük bölünməsinə yerləşdirilib. Maşının sağ və sol hissədə olmaqla iki atış nəzarət kompüteriy var. Minaatanın maşından endirilməsi, hədəfə istiqamətləndirilməsi avtomatik şəkildə hesablanaraq həyata keçirilir. Kompleksin döyüş ehtiyatı maşına hər iki tərəfdən yığılan və boşaldıla bilən 60 minadən (30+30) ibarətdir. Kompleks hədəfləri aşkarlamaq, avtomatlaşdırılmış rejimdə məlumatların qəbulu, ötürülməsi və emalına imkan verən, özündə lazer məsafəölçən, GPS qəbuledici və proqram təminatına malikdir.

"AzeriDefence" hərbi xəbər portalı

HƏRBİ QULLUQÇULARIMIZ FUNKSIONAL VƏZİFƏLƏRİNƏ CİDDİ YANAŞIR

"Hərbi hissənin döyüş hazırlığının qorunub saxlanılmasında, xüsusi əhəmiyyət kəsb edən bölmələrdən biri də xüsusi təyinatlı dəstədir. Dəstənin əsas fəaliyyəti regiondakı ictimai təhlükəsizliyin qorunub saxlanılması ilə yanaşı, hüquqazidd əməllərin qarşısının alınması, o cümlədən silahlı cinayətkarların axtarılıb tutulması və zərərsizləşdirilməsidir. Bu baxımdan, 17074 sayılı hərbi hissənin xüsusi təyinatlı dəstəsi qarşıya qoyulmuş tapşırıqları uğurla həyata keçirir".

Bu fikirləri xüsusi təyinatlı dəstənin komandiri mayor Vüsal Bayramov mənimlə söhbəti əsnasında səsləndirdi. Bildirdi ki, döyüş qabiliyyətinin daima yüksək səviyyədə qorunub saxlanıl-

İstehkam yarımqrupunda baş istehkamçı-yarımqrup komandiri baş çavuş Rasim Tahirov tabeliyində olan hər bir hərbi qulluqçunun öz funksional vəzifələrinə ciddi yanaşdığını, o cümlədən praktiki məşğələlərdə fəallıq nümayiş etdirdiklərini bildirdi. Qeyd etdi ki, istehkamçı yalnız bir dəfə səhv edir. Bu baxımdan istehkamçı daima diqqətli olmağa məcburdur.

Baş çavuş R.Tahirov keçirilən məşğələlərdən bəhs edərək, "Mina axtaran cihazla mina axtarma" mövzusu barədə məlumat verdi: "Əvvəlcə ərazi təhlükəsizlik lenti ilə əhatəyə alınır. Kənar şəxslərin əraziyə daxil olmaması üçün mühafizəçilər təyin olunur. Mina axtarılan cihaz-



ması məqsədlə, dəstənin tərkibində fəaliyyət göstərən hər bir qrup, yarımqrup mütəmadi olaraq həm nəzəri, həm də praktiki məşğələlərə cəlb olunur. Onun sözlərinə görə, təlim və məşqlər şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsində, eyni zamanda peşəkariyyət səviyyəsinin artırılmasında mühüm rol oynayır. O, qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra edən, məşğələlərdə fəallıq göstərən istehkam yarımqrupunun fəaliyyətini xüsusilə vurğuladı. İstehkam yarımqrupunun əsas vəzifələri təhkim olunmuş ərazidə sahibsiz qalmış şübhəli əşyaların zərərsizləşdirilməsi, partlamamış hərbi sursatların aşkar olunub təhlükəsiz hala gətirilməsi və ya partladılması, habelə məşəlikdəlik ərazilərdə dəstənin öncü qismində yollarının açılması, şəxsi heyətin təhlükəsiz irəliləməsidir. Xüsusi dövlət tədbirlərində əraziyə daxil olan avtomobillərin nəzarət-buraxılış məntəqəsində qanunla müəyyən edilməmiş əşyaların, partlayıcı maddələrin axtarılması və aşkar edilməsi də istehkam yarımqrupunun qarşısında duran tapşırıqlardandır.

Bu zaman müntəzəm olaraq mina axtaran cihazın işlək vəziyyətdə olması test aləti ilə yoxlanılır. Aşkar olunmuş minanın mərkəzi təyin olunur və xüsusi işarələrlə işarələnir. Ardınca şupla yoxlanılır və minanın növü aşkar edilir. Təhlükəsizlik qaydalarına riayət olunmaqla dartma üsulu ilə sürpriz minanın olub-olmadığı da yoxlanılır. Əmin olduqdan sonra təyin olunmuş qaydada mina zərərsizləşdirilir. Beləcə, qarşıya qoyulmuş tapşırıq müvəffəqiyyətlə icra olunur".

Yarımqrup komandiri vəzifələrini öhdəsindən layiqincə gələn istehkamçılardan kiçik gizir Həsən Məmmədovun, baş çavuş Mahmud Bidiyovun, baş çavuş Ləmyaz Bayramovun, çavuş Teymur Rəfiyevin, çavuş Cavid Ələmlinin və əsgər Anar Ənnağilzadənin adlarını qeyd etdi.

P.S. Məlumat üçün bildirik ki, yarımqrup komandiri R.Tahirov ötən ay Türkiyənin Nazlidərə istehkam okulunda iki həftəlik təkmilləşdirmə kursunda iştirak edib və sertifikatla layiq görülüb.

baş leytenant T.Əlizadə

BAXIŞ MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ MƏLUM OLUB

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının müvafiq əmrinə əsasən, sentyabrın 5-dən oktyabrın 8-dək Ali Hərbi Məktəbdə və hərbi hissələrdə qoşun xidmətinə, qarovul məntəqələri və xidmətaparma yerlərinə baxış müsabiqəsi keçirilib.

Baxış müsabiqəsinin nəticələrinə əsasən, 16077, 17072, 17074 və 16075 sayılı hərbi hissələr qarşıya qoyulmuş tə-

ləbləri tam və keyfiyyətlə yerinə yetirərək, yüksək nəticələr əldə ediblər.

Ümumilikdə, qoşun xidmətinə baxış müsabiqəsinin nəticələri aşağıdakı kimi müəyyən edilib:

I yer - 17074 sayılı hərbi hissə

II yer - 16075 sayılı hərbi hissə

III yer - 17072 sayılı hərbi hissə

Qarovul məntəqələrinə və xidmətaparma yerlərinə baxış müsabiqəsinin nəticələri isə belədir:

I yer - 16077 sayılı hərbi hissə

II yer - 16075 sayılı hərbi hissə

III yer - 17072 sayılı hərbi hissə

Qoşun xidmətinə baxış müsabiqəsində yüksək nəticələr əldə etdiklərinə, xidməti-vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə bir sıra hərbi qulluqçu mükafatlandırılıb.

Allah rəhmət eləsin

DQBİ-nin şəxsi heyəti baş çavuş Ayşen Orucovaya anasının vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: X.Hacızadə

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonu : (012) 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000